

Dilqəm ƏHMƏD

"1903-cü il idi... Tiflisdə Məhəmməd ağa Şah taxtının "Şərqi-Rus" adında gündəlik qəzeti nəşr olunurdu. Bu, 1875-ci ildə çıxan Həsən bay Zərdablinin "Əkinçi"sindən sonra demək olar ki, Azərbaycanın türkçə ilk qəzeti idi. "Şərqi-Rus'u böyük diqqət və maraqlı oxuyurdum. Sadəcə oxumaq deyil, bu qəzetə yazı yazmaq arzusunu da ürəyimdə bəsləyirdim... Bir gün özümə hakim ola bilmədim. Həmin günün dəqiq hansi gün olduğunu indi müəyyən edə bilmərəm. Hər halda bu, 1903-cü illin ya bahar, ya da son bahar günlərindən biri idi... Bakının o zamankı alışqanlığına görə, monden (bir toplumda yüksək gəliri olan, əyləncəli həyat tərzi keçirən təbəqə - D.Ə) gənciyi millət fərqi olmadan ilq mövsümlərdə hər axşamüstü Qubernator bağı adlanan şəhər parkının xiyabanlarında gəzisədilər. "Şərqi-Rus'a göndərdiyim ilk məktubun mövzusu bu gəzintilərdən birinə aiddi. İçərişəhərin milli hakimiyyət çağlarından qalan köhə surlarının dibindəki xiyabani aşağı-yuxarı ayaq sürtərək gəzən kişili-qadınlı seyrilər arasında yerlilərdən bəzi tanışlarımın, bir sözlə, tanıdigim məktəblə azərbaycanlıların, o zamanki təbər müsəlmanlarının öz arasında ana dilləri olan türkçə deyil, rusca danışmaları tərifində tənqid olunur, pis rüscalarını da-ha yaxşı bilmələri gərkli olan ana dillərinə dəyişmələri eyiblənirdi... Tiflis poçtunu böyük maraqla gözləyirdim. Nəhayət, gözüm böyük sevincə "Bakidan məktub" başlığına ilişdi. Məqaləmiz dərc olunmuşdu. Təkcə dərc edilmişmiş, üstəlik idarədən təqdir və təşviqə səbəb olmuşdu. Müdir qəzətinə təsis edərək ən çox yüksək təhsil almış münəvvərlərin yardımını ummuş ikən, gözləmədiyi bir yandan gənclərdən və milli münəvvərlərdən hərarətli bir diqqət gördüyüni sevincə qeyd etdiyikdən sonra bizim yazımız tərifləyir və üzərində dayandığımız mövzunu da xüsusi təqdir edirdi.

Bu, mənim dərc edilmiş ilk məqaləmdil..."


əsr sonra İstanbulda onun mətbuat həyatının 50-ci ildönümü təntənəli şəkildə qeyd olunacaq.

1947-ci ildə yenidən Türkiyəyə qayıdan Rəsulzadə, demək olar ki, 1903-cü ildən etibarən heç bir şəkildə dayandırmadığı mətbü fealiyyətini "Azərbaycan" dərgisini (1952-ci il) çıxarmaqla davam etdirir. O illerdə Türkiyədə maraqlı bir enənə varmış: Mətbuat həyatında 50 ili başa vuran şəxslər birləşdə yubiley tədbiri keçirmek. 1943 və 1948-ci illerdə iki dəfə belə tədbir keçirilmişdir. İndi isə üçüncüsü baş tutacaqdır.

1953-cü il may ayının 30-da, saat 15:30-da Türk Basın Birliyi

mail Gürkan, Mətbuat-Yayın və Turizm genel müdürü Halim Alyot, ilk yubiley tədbiri keçirilənlərdən İbnüləmin Mahmud Kamal İnal və Kirkor Kömürçan, ikinci yubileydən xanım Yaşar Nezibe və Selim Sırrı Tarcan çıxış ediblər. Həmçinin həmin gün yubileyi keçirilənlərdən Halide Edib Adıvar və Hamdullah Suphi Tanrıöver kimi Türkiyənin ictimai-siyasi həyatında mühüm rol oynamış şəxslər nitq söyləyiblər.

Broşurada 1943-cü ildə keçirilən yubileydən foto və məlumatlar dərc olunub, növbəti səhifədə isə 1953-cü ildə yubileyi keçirilən 45 şəxsin adı, əsərlərinin adı və şəkilləri dərc olunub.



vində mühafizə edilmək üçün yubilyarların səsləri mikrofona yazılib:

"Bu mikrofon iki gün sonra yubilyarların əsərlərindən ibarət sərginin açılması münasibəti ilə sərgiye gələnlərin qarşısında səsləndirilmişdir. Əmin bəyin mikrofona yazılın sözlərini burada eyni ilə veririk: "Bundan əlli il önce, 1903-cü ildə Qafqazda nəşr olunan ilk məqaləmdə türk şagirdlerinin öz aralarında rusca danışmalarını tənqid etmişdim. O gündən bu güne qədər keçən jurnalistik həyatım bu fikri davamlı surətdə müdafiəsinə həsr edilmişdir. Bu gün əməkdar türk jurnalisti kimi burada – müstəqil

Rəsulzadənin Türkiyədə keçirilən yubileyi - Mətbuatda 50 il

Mətbuatımızın 145 illiyinə ithaf



Dərnəyi İstanbul Universitetinin Fənn fakültəsinin konfrans salo-nunda "Mətbuat həyatında 50 il" başlıqlı yubiley tədbiri keçirir. Tədbirlə bağlı hazırlanmış broş-

Yubileyle bağlı digər bir nəşri M.Faruk Gürtuncanın "50 illik qələm böyükleri" adlı uzun şeir-dən ibarət kitabçasıdır. Şeirdə yubileyi keçirilənlərin adları çəkilib:

"Ağ saçlı Ziya Şakir, Rəsulzadə Əmin bəy

Biri azəri öndər, biri tarixdə hər şey".

Həmin gün Rəsulzadə ilə bir-gə yubileyi keçirilən iki şəxs onun ən yaxın silahdaşları olub-lar: Türk Ocaqlarının başqanı, Türkiyənin Ruminiyadakı safiri, daim Rəsulzadəyə himayədarlıq edən Hamdullah Suphi Tanrıöver və İdl-Ural türklərinin liderlərindən, Rəsulzadənin Bakidan və Finlandiyadan başlayan, İstanbulda davam edən dostluq münasibəti olduğu Abdullah Battal Taymas.

Taymas 18 aprel 1955-ci ildə Ankara Türk Ocağında Rəsulzadə ilə bağlı konfransında bildirib: "Məhəmmədəmin bəy 1953-cü ildə ədəbi ömrünün 50-ci ilini idrak etmiş bulunurdu. Həmin ilin may ayının sonlarında 50 illik yazarlar üçün tərtib edilən tören-də onunla yan-yana oturmuş-dum".

Təkinərin məqaləsi

Türk Basın Birliyi Dərnəyinin keçirdiyi bu tədbir haqqında ən geniş yazı isə Rəsulzadənin

gənc silahdaşı Süleyman Təkinərə məxsusdur. Təkinər "Mətbuat həyatında 50 il" adlı məqaləsində yazır: "Yubileyi keçirilənlərin siyahısında məşhur redaktor qismində fealiyyəti Şərqi üç mühüm mərkəzi – Bakı, Tehran və İstanbulda keçən, Azərbaycanın olduğu qədər Qafqazın də məşhur ictimai-siyasi xadimi, hörmətli Məhəmmədəmin Rəsulzadənin adı da mövcuddur. Yubiley böyük bir təntəne ilə keçirildi. 800 adamı toplayan universitet salonu Mətbuat Birliyinin özəl dəvəti ilə gələn seçkin bir diniyəci kütlesi tərefindən dolmuşdu. Dəvət olunanlar arasında nazirlər, deputatlar, professorlar, yüksək rütbeli məmurlar, hər hər sinif və ixtisasdan olan ziyalılar, mətbuat təmsilcili, müəllimlər, tələbələr, müxtəlif elm və mədəniyyət müəssisələrinin, dərnəklərinin təmsilcili və s. vardi. Saat tam 15.30-da yubiley mərasimi türk hərbi orkestrinin caldıığı İstiqlal marşının ayaq üstə dinlənilməsi ilə başladı".

Təkinər məqaləsində Hakkı Tarık Usun söylədiyi Rəsulzadə ilə bağlı yüksək fikirleri olduğu kimi qeyd edib: "Rəsulzadə bu gün Azərbaycan tarixinin inkişafını yazır və Türk Ensiklopediyası üçün çalışır, fəqət içinde bir səs, hələ 1907-ci ildə yazdığını şeirin bir parçasını təkrarlamaqdadır:

*Çəkilməm ey hərifan, mən
Bu meydən-i şəcaətdən
Bütün aləm mənə deyərkən
Çəkil bir yana, sakitləş".*

Qeyd edilən səs

Təkinər məqaləsində qeyd edir ki, Mətbuat Birliyinin arxi-

Türkiyə Cümhuriyyətində anılmaqdan duyduğum sevinci şüklür izhar edərkən, zehnimin orada, milli qurtuluşunu gözləyən Azərbaycanda və Qafqazda olduğunu gizlətmək istəmərəm".

Təkinər yubileyle bağlı keçirilən sərgidə Rəsulzadənin üstünlüyündən də bəhs edib. "Yubilyarların əsərlərinin sərgisində Əmin bəy Rəsulzadəyə ayrılan hissə ən çox kitabı olanlardan idi. Burada yalnız kitablar, broşürələr və qismən də jurnallar sərgilənilmişdir".

Beləliklə, Rəsulzadənin mətbuat həyatındaki 50-ci illi Türkiyədə ənənəvi bir tədbirdə qeyd olunub. Ümid edirik ki, həmin gün qeyd edilən səs yazısı bir gün tapılacaqdır.

Qaynaq:

1. "Basın Hayatında 50 Yıl" broşurası, 1953.

2. M.Faruk Gürtunca, "50 Yılı Kalem Büyükləri", İstanbul, 1953.

3. "Ankara Türk Ocağında Abdulla Battal-Taymas Tarafından 18 Nisan 1955 Tarihinde Verilen Konferans (M.E. Rəsulzadənin vəfatının 40 günü)". "Azərbaycan" jurnalı, sayı 37, 1955.

4. Süleyman Təkinər. "Mətbuat Hayatında 50 Yıl". "Azərbaycan" jurnalı, sayı 15, 1953, "Birlik Kafkasya", 23-cü say, 1953.

5. Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu. Tərtib edən, ön sözün, qeyd və şərhərin müəllifi: Ferhad Cabbarov. Bakı, 2018.

6. M.Rəsulzadə. "İlk məqaləm". "Çapar" dərgisi, sayı 2, 2019.

Jübilesi yapılanlar

— Yazı yaşları sırasıyla —

- ★ Nevzad, Refik — (13 Temmuz) 1895
- ★ Tokay, Süleyman Sırrı — (13 Temmuz) 1896
- ★ Cete, Meidi — (13 Temmuz) 1897
- ★ Adıvar, Haldə Edim — 23 Aralıq 1897
- ★ 1881 (zəmərəd) 13 (zəmərəd)
- ★ Meneməcioğlu, Edhem — (13 Temmuz) 1898
- ★ Çəməl, Hasan Cemil — 1 Aralıq 1898
- ★ Ören, Nâzım Nâzmi — 9 Mayıs 1899
- ★ Borsaci, Asaf — 26 Mayıs 1899
- ★ Küttayis, Asaf Muammer — (13 Temmuz) 1899
- ★ Sümübüllük, Es'ad Sezai — (13 Temmuz) 1899
- ★ Adıvar, Adnan — 21 Eylül 1899
- ★ Reyent, Şerif Remzi — 1 Kasım 1899
- ★ Kayalıp, Ta'lât Ali — 2 Kasım 1899
- ★ Musabiboglu, Celal — 26 Ekim 1899
- ★ Səlo, Ziya Şakir — 30 Kasım 1899
- ★ Aydoğdu, Sadri — 8 Ocak 1900
- ★ Dikmen, Cafer Fahri — 20 Haziran 1900
- ★ Tüzümlər, Atif — 25 Ekim 1900
- ★ Beyath, Yahya Kemal — 20 Mart 1901
- ★ Akagündüz, Enis Avni — 28 Mart 1901
- ★ Oğan, Raif — 13 Haziran 1901
- ★ Sobutay, Bahaddin — (13 Temmuz) 1901

- ★ Poray, Nazım — 10 Temmuz 1901
- ★ Atabətin, Reşid Saffet — (13 Temmuz) 1901
- ★ Dəvrəm, İzzet Melih — 24 Temmuz 1901
- ★ Kuntay, Mithat Cemal — 13 E. 1901
- ★ Delibəy, Ali Süleyman — 2 Ekim 1901
- ★ Uş, Asım — 30 Ocak 1902
- ★ Atalay, Ahmet Besim — 17 Kasım 1902
- ★ Çankı, Mustafa Namık — 18 Aralıq 1902
- ★ Özgen, Mehmet Rasim — 2 Temmuz 1903
- ★ Mentes, Hasan Vasfi — (13 Temmuz) 1903
- ★ Resulzadə, Mehmet Emin — (13 Temmuz) 1903
- ★ Sərezi, Es'ad — 20 Ağustos 1903
- ★ Yalın, Mehmet Hayrullah Tacettin — 30 E. 1903
- ★ Dəver, Abidin — 24 Ekim 1903
- ★ Atayıq, Muhayidin — 1 Kasım 1903
- ★ Yəntəm, Ali Cənib — 29 Kasım 1903
- ★ Meneməcioğlu, Muvaffak — 11 Subat 1904
- ★ Gürel, Abdulrahman Feyzi — (30 Mayıs) 1904
- ★ Tanrıöver, Hamdullah Suphi — (30 Mayıs) 1904
- ★ Oğan, Zâkir Kaadır — (30 Mayıs) 1904
- ★ Ege, Rəşid Nurettin — (30 Mayıs) 1904
- ★ Kaygusuz, Bezmü Nüret — (30 Mayıs) 1904



Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə Buxarestdə yazdığı "İlk məqaləm" adlı xatirəsində o illəri bu şəkildə xatırlayırdı.

Əlbəttə ki, o zaman mühərrir olmaq arzusunda olan 19 yaşlı gəncin ağlına gəlməzdi ki, yarım

radan aydın olur ki, açılış nitqini Türkiyənin Təhsil naziri Rifki Salim Burçak edib. Ardınca Türk Basın Birliyi Dərnəyinin sədri Hakkı Tarık Us danışib, yubileyin simalarından bəhs edib. Da-ha sonra İstanbul Universitetinin rektoru ord.professor Kazim Is-